

Mətanət XƏLİLOVA

AMEA Folklor İnstitutu

E-mail:metanetsabirgizi@gmail.com

ORCID 0009-0000-8293-1236

<https://doi.org/10.59849/2309-7949.2024.1.121>



QARABAĞ FOLKLORUNDA BAYATI JANRI MÖVSÜM MƏRASİMLƏRİNİN POETİK FORMULU KİMİ

(Novruz mərasimləri əsasında)

Açar sözlər: Mərasim folkloru, mövsüm mərasimləri, Novruz mərasimləri, bayati, poetik formul.

SUMMARY

Metanet Khalilova

The genre “bayati” in Karabakh folklore as a poetic formula of seasonal ceremonies
(on the base of Novruz ceremonies)

The genre “bayati” is studied separately as a genre in folklore. At the same time the researches on the subject and content of this genre are carried out. Even when the poetries “bayati” is involved in research, various aspects of the genre are brought to the attention. However, the presentation of the genre “bayati” as a poetic formula is new. In this study the structure of bayati is presented, the color and size of bayati verses are brought to the attention and the appearance of the most diverse, even different areas of the same size is looked through. As it is seen from the name, the ceremonies are clarified first and then research is carried out in accordance with the topic in the context of the Novruz ceremonies, which constitute the widest scope of these ceremonies, with an emphasis on the seasonal ceremonies. Here, the forms of the formula “bayati” in the pre-Novruz and Novruz ceremonies are taken into consideration. First of all, the ceremonies “chille”, the contexts of the great and small “chille”, then the “Khidir Nabi” ceremony are looked through and then the following Tuesdays in the sequence are examined in the symbolism of the last Tuesday, the examples are involved in the study, the ceremony of “Waving the ring” is studied, folk games and performances are viewed in the same context, especially attention is paid to the folk game “Kosa-Kosa”, the songs about samani, which is a special attribute of the Novruz holiday, are approached from a ceremonial aspect, and “sayachi” songs are not bypassed in the context of separate songs of the seasonal ceremonies. In such parts of the Novruz ceremonies, attention is drawn to examples with the formula “bayati” in the sung parts of the verse. At the same time, such ceremonial and genre poetries are considered on the basis of Karabakh folklore. As a result of the research, it turns out that “bayati” should not be studied only as a genre, under the name “bayati”, it should be studied in all layers of our national culture.

Key words: ceremonial folklore, seasonal ceremonies, Novruz ceremonies, bayati, poetic formula.

РЕЗЮМЕ

Матанат Халилова

Жанр «баяты» в Карабахском фольклоре как поэтическая формула сезонных обрядов
(по мотивам церемонии Новруза)

Жанр «баяти» изучается отдельно как жанр в фольклоре. В то же время проводятся исследования темы и содержания этого жанра. Различные аспекты жанра выдвигаются в центр внимания даже тогда, когда в исследовании задействована устаревшая поэтика. Различные аспекты жанра выдвигаются в центр внимания даже тогда, когда в исследовании за-

действована устаревшая поэтика. Однако представление устаревшего жанра как поэтической формулы является новым. В данном исследовании представлена структура баяти, в центр внимания поставлены неравномерность и размер стихов баяти, а также возникновение самых разнообразных, даже разных областей одного и того же размера. Как следует из названия, сначала уточняются церемонии, а затем проводится исследование в контексте церемоний Новруз, которые представляют собой самую широкую сферу этих церемоний, с упором на сезонные церемонии. Здесь мы обращаем внимание на изображения формулы баяти в предноврузских и новрузских церемониях. Для этого сначала рассматриваются церемонии «чиллы», контекст «большой и малой чиллы», затем рассматривается церемония «Хидир Наби», затем рассматриваются последовательные среды в символике последней среды, в исследовании участвуют характеристики, изучается обряд «Встряхивания колец», в этом же контексте рассматриваются народные игры и представления, особое внимание уделяется народной игре «Коса-коса», приводятся песни, связанные с самани, являющимся особым атрибутом праздника Новруз, рассмотрены с обрядового аспекта, и встречные песни не обойдены в контексте отдельных песен сезонных обрядов. В таких частях обрядов Новруза в частях стихотворения отмечаются примеры устаревших формул. При этом подобная обрядовая и жанровая поэтика рассматривается на основе Карабахского фольклора. В результате исследования становится ясно, что баяти не следует изучать только как жанр, под названием баяти, а следует изучать во всех слоях нашей национальной культуры.

Ключевые слова: Обрядовый фольклор, сезонные обряды, обряды Новруза, устаревшие, поэтические формулы.

Bayati janrı haqqında elmi-kütləvi ədəbiyyatda kifayət qədər böyük əsərlər meydana qoyulmuşdur. Demək olar ki, tədqiqatçıların böyük eksəriyyəti bayati janrına müxtəlif aspektlərdən yanaşmışdır. Bu da ondan irəli gəlir ki, bayati janrı folklorumuzun funksional poetik strukturunda geniş səviyyədə iştirak edir. Laylalar, xalq mahnıları, mərasim folkloru, bazar folkloru, əfsanələr, nağıllar, hekayətlər, lətifələr, ağıllar və s. janrlarda az və ya çox formada bayati janrını müşahidə etmək olur. Bu baxımdan bayati janrı mərasimlərimizdə də xüsusi diqqət çəkir. Biz bu kontekstdə bayati janrının mövsüm mərasimlərində rolunu dəyərləndirməyə çalışacaqıq. Lakin onu da qeyd edək ki, bu janrı mövsüm mərasimlərində rolunu konkretləşdirərək regional səviyyədə izləməyi qarşımıza məqsəd qoymuşuq. Bu da ondan irəli gəlir ki, folklor lokal və regional səviyyədə öyrənilidikdə burada bir çox spesifik fərqliliklər də meydana çıxır. Çünkü mərasimlərin bütün bölgələrdə bir-birini tamamlayan ümumi cəhətləri ilə bərabər, bir-birindən fərqli tərəfləri də geniş mədəniyyət hadisəsi olaraq diqqət çəkir.

Mərasim folklorunun klassifikasiyasında ənənəvi mərasimlər əsasən iki yerə bölünür:

1. Məişət mərasimləri;
2. Mövsüm mərasimləri;

B.Abdulla məişət mərasimlərini “Ailə-məişət mərasimləri” başlığı altında doğum, toy və yas mərasimi olaraq üç yerə ayırrı, mövsüm mərasimlərini isə qış-yaz mərasimləri, günəşçägirma və yağışçägirma mərasimləri olaraq öyrənir (1, 93-172).

A.Xürrəmqızı isə “Məişət və təqvim törənləri” rubrikası altında doğum, toy, yas, Xıdır İlyas bayramı, Novruz bayramı, yağış yağıdırmaq mərasimləri, günüşi

çağıırmaq ayinləri kimi elmi çəhətdən bu mərasimlərin öyrənilməsini daha münasib hesab edir (2, 63-162).

A.Nəbiyev mövsüm mərasimlərini ayrıca olaraq cillə nəgmələri, ilaxır çərşənbələr, bayram məişəti nəgmələri, cəhrə nəgmələri, nehrə nəgmələri, yay nəgmələri, Xıdır Nəbi bayramı, Novruz bayramı kimi təsnif etmiş, məişət mərasimlərini isə doğum, adqoyma, toy, nişantaxtı, yas nəgmələri kimi tədqiq etmişdir (3, 236-278).

Göründüyü kimi, mərasimlər arasında mövsüm mərasimlərini də müxtəlif prizmalardan izah edən tədqiqatlar da mövcuddur. Biz mərasim folklorunda mövsüm mərasimlərini Novruz mərasimləri kontekstində diqqətə alacaq, bu mərasimlərin Qarabağ bölgəsində işlək olan hissələrində bayati formuluna nəzər yetirəcəyik.

Qarabağ bölgəsində mövsüm mərasimlərinə aid olan ən mühüm və çoxşaxəli mərasimlər təbiidir ki, bütün bölgələrdə olduğu kimi, Novruzaqədərki mərhələlər və Novruz bayramıdır. Məhz ilkin olaraq bu mövsüm mərasimlərində bayati formullu nəgmələri diqqətdən keçirmək lazımdır. Bayati formulu dedikdə aydın olur ki, burada məqsəd bayati deyil, bayati formasında olan nümunələrin xalq mədəniyyətində funksional yerini müəyyənləşdirməkdir. Novruz mərhələləri arasında aydınlaşdır ki, əsas yeri xalq inancında və məişətində, eyni zamanda müxtəlif paremeoloji nümunələrdə və eyniliklə bayatılarda ifadə olunan cillələr tutur. Cillələr yaz bayramına gedən yoluñ ilk mərhələləri olaraq kompleks təşkil edir. Qarabağ folklorunun bayati örnəklərində cillələrlə bağlı müəyyən bilgilər bu kontekstdə diqqət çəkir. Bir çox yerlərdə keçirilmiş cillə mərasimi haqqında S.Abbaslı yazar ki, vaxtilə böyük həvəslə keçirilən “Cillə” mərasimi son illər Qarabağda keçirilmir (4, 87).

Təbiidir ki, bu müddəə bu mərasimin Qarabağda geniş səviyyədə son illərə qədər keçirildiyini inikas etdirir ki, hətta bir çox yerlərdə keçirilən “cillə qarpız” mərasimi də Qarabağ bölgəsi üçün səciyyəvi hal daşıyır. Bu mərasimdə oxunan bayati formulu bütün bölgələrdə keçirilən cillə mərasiminin işlək nəgməsi olduğu kimi, Qarabağda da son illərə qədər yaygın olmuşdur:

Bu qarpız- cillə qarpız,
Düşübüdü dilə qarpız.
Yığılıb xurcunlara,
Gedir yargılə qarpız (5, 11).

və yaxud;

Qarpız elə, qarpızı.
Qalıb ilə qarpızı.
Böyük cillə adıyla,
Düşüb dilə qarpızı (6, 21).

Onu da qeyd edək ki, “Çilləqarpız” mərasimi böyük cillənin girişini simvollaşdırınan geniş anlayış olmaqla böyük cilləni rəmzləndirmişdir. Bu barədə ensiklopedik qaynaqlardan məlumat alırıq ki, böyük cillənin şərəfinə hər evdə açılmış

süfrəyə cana istilik gətirən dadlı-ləzzətli yeməklər qoyulur. Büyük çillə süfrəsinin en sayılın-seçillən neməti, yaydan məhz bu gün üçün saxlanılan çillə qarızıdır (5, 11; 6, 21) və s.

Novruzaqədərki mərasimlər arasında təbiidir ki, kiçik çillə də müxtəlif regionlarda, o cümlədən Qarabağ bölgəsində keçirilmişdir. Xüsusilə, kiçik çillənin ilk ongönlüyündə “Xıdır Nəbi” mərasimi keçirilir ki, bu da xalq inancında, mədəniyyət və məişətinə xüsusi status təşkil edir. Bu barədə qaynaqlar göstərir ki, Fevral ayının əvvəlindən başlayaraq iyirmi gün davam edən kiçik çillə qışın oğlan çağının sayılır. Kiçik çillə soyuqluğu, boran-tufanı, şaxta-sazağı ilə özündən əvvəlki çillələrdən seçilir. Kiçik çillənin Xıdır nəbi adlanan birinci ongönlüyü isə xüsusi olaraq seçilir (5, 12; 6, 23).

Hətta “Xıdır Nəbi” mərasimi və yaxud “Xıdır Nəbi” bayramı elə bütünlükə qış simvolizə edir ki, el arasında qış fəsli Xıdır nəbi ilə səciyyələnir. Hətta Azərbaycan atalar sözündə də “Xıdır girdi qış girdi, Xıdır çıxdı qış çıxdı” – deyilir (5, 12; 6, 23; 7, 224).

Bu kimi nümunələrə Qarabağda söyləyicidən toplanmış folklor örnəklərində də rast gəlmək olur: “Xıdır bir həfdəyə girir, çıxır. Yelnən girsə, yelnən çıxır, qarnan girsə, qarnan çıxır, günnən girsə, günnən çıxır.

Xıdır girdi, qış girdi,
Xıdır çıxdı, qış çıxdı (8, 39).

Biz Qarabağ folklorunda qışı və kiçik çilləni özündə proyeksiyalandıran Xıdır Nəbi mərasimi ilə bağlı nümunələrdə bayatı formullu nəğmələrə də rast gəlirik. Yəni, əslində bu nəğmələr arasında bayatı formulunun yer tapması bu janrın nəğmələrin qəlibində ahəng etibarilə asanlıq təşkil etməsindən irəli gəlir. Eyni kontekstdə söyləyici dilindən alınan bir nümunəyə nəzər yetirək:

Xıdır Xıdır deyəllər,
Xıdır çörəh verəllər.
Mən Xıdırın nəyiyyəm?
Ayağının nalıyam,
Atının torbasıyam.

Xanım, ayağa dursana,
Yükün dalını açsana.
Qara toyuğun qanadı,
Kim vurdu, kim sanadı?
Məhlənizə gələndə,
İtdər bizi daladı (8, 40).

Öncə qeyd edək ki, bütün Novruz mədəniyyəti üçün səciyyəvi olan bu nəğmələr kiçik çillədə də oxunur. Buradan aydın görünür ki, bu misraların tamamı bayatı ölçülüdür. Ancaq bayatı formulu isə son dörd misrada aşkar görünür.

Biz Novruz çərşənbələrində də eyni poetik formulu görə bilirik. Bütün çərşənbələrə aid olan nümunələri təqdim etmək tədqiqat həcmi etibarilə imkan xari-

cində olduğundan bütün çərşənbələrin sonucu olan axır çərşənbə kontekstində Novruz çərşənbələrinə aid bayatılara və yaxud bayati formullu nümunələrə nəzər salaq: “Təhdə yumurtanı qoyurdular böyürtkənin altına, bayati çağırırdılar:

Boz at gəlir yenişdən,
Tərki dolu yemişdən.
Allah saa qismət eləsin,
O gələn yemişdən.

Həmən təh gejəsində arvatdar boyati çağırırdı, üzüh salırdılar suya, deyirdilər:

Otumuşam Bakıda,
Ürəyim səksəkidə.
Maa bir gül dərdi,
Qızılgül nəlbəkidə (9, 151).

Biz eyni zamanda söyləyici qiraətindən alınan bu nümunədə Qarabağ bölgəsində bayatiya boyati, axır çərşənbəyə isə təh, yəni tək deyilməsinin şahidi oluruq (9, 151).

A.Nəbiyeva eyni kontekstdə qeyd edir ki, “İlkin dövrlərdə çərşənbə gecələrinə Qarabağda “tək gecəsi”, ”tək axşamı” deyilirdi. Sonralar onu çərşənbə axşamı adlandırdılar (10, 90).

Çərşənbələrin yekunu olan və ilaxır adlanaraq bütün çərşənbələri də özündə əks etdirən tək gecəsi, təbiidir ki, daha çox mərasimlərlə zəngindir. Bunlardan ən yayğını isə vəsf-i-hallardır. Ensiklopedik mənbələrdə bu mərasim haqqında qeyd olunur ki, İlaxır çərşənbənin “Vəsf-i-hal” mərasimində iştirak etmək istəyənlər adətən təyin olunmuş evə toplaşırlar. Ortalığa eldə “dilək tası” adlanan su ilə dolu bir badya qoyulur. Coxlu nəğmələr bilən mərasim ayininin aparıcısı iştirakçılarından üzük, sırga, sancaq, oymaq və s. parlaq əşyalar alıb badyadakı suyun içiə salır, ağ yaylıqla qabın üstünü örtür, sonra müxtəlif sözlərlə nəğmələr oxuyur və badyadan əlinə keçən nişanı çıxarırlar. Nişanın sahibi oxunan nəğmənin məzmunundan özü üçün nəticə çıxarır, başqa sözlə, nəğmə tutulmuş niyyətin açarı olur (5, 17; 6, 37).

Bu proseduranın sözlü nəğmələri vəsf-i-hallar adlanır. Maraqlıdır ki, bu vəsf-i-hallar da məhz bayati formasında olur. Biz Qarabağ folklorunda “üzük sallama” adı altında bu kimi nümunələrə rast gəlirik. Söyləyicidən toplanmış və eyniliklə saxlanmış bu vəsf-i-hallara nəzər yetirək: “Qızlar qabaxcadan şərtdəşirdilər ki, bu axşam filankəsin evində toplaşüb üzük sallıyajayıx. Kasada su qoyurdular. Kimi düyməsin, kimi açarın, kimi sancağın kasaya salır, üstünə də şəlpə atırdılar. Kasanın başında da bir yaşılı qadın otururdu. Sən niyyətini tutordun, həmən qadın onun lətifəsini deyirdi, əlini atıf üzüyü çıxarırdı. Deyirdi:

Boz at gəler boza-boza,
Çiynində qızıl qoza.
Çər dəysin boz ata,
Bizi basıbdı toza.

Bunun lətifəsi pis gəlir. Kimin lətifəsi yaxşı gəlsəydi, o söyüñürdü.

Qapıdan biri gəldi,
Gözümün nuru gəldi.
Bu arxı kim çəkdi,
Suyu duru gəldi (11, 111).

Aşkar görünür ki, burada bayatılar söylənilir, lakin şifahi şəkildə avazlı nümunə olaraq olduğu kimi saxlandığı üçün bu mətnlərin bəzi misralarında əskiklik hiss edilir. Halbuki elə eyni səhifədə digər bir qism nümunələr akademik qaydada olduğu kimi, poetik şeir ölçüsünə uyğun olaraq oxunmuşdur:

“Boz at gəlir yenişdən,
Sinəbəndi gümüşdən.
Sizə də qismət olsun,
Tərkindəki yemişdən.

Bir qızın üzüyü çıxdı, bu yaxşı söz oldu, qız söyündü. Soora bir nəfər dedi:

Boz at yalda durufdu,
Gör nə halda durufdu.
Qırxfdı yal-quyruğun,
Yarı yolda durufdu” (11, 113, 114).

Novruz mərasimlərinə aid olan, ən qədim və geniş səviyyəli mədəniyyət hadnəsi kimi hər zaman tədqiq olunan xalq oyun və tamaşaları da diqqətdən kənardan qala bilməz. Çünkü xalq oyun və tamaşaları, qeyd etdiyimiz kimi, funksionallığına baxmayaraq, məhz Novruz bayramı ərəfəsində meydana gələn milli-kütləvi arealı özündə cəmləyən dəyərli nümunələrdir. Eyni zamanda qeyd edək ki, bu tamaşaların çox qədim zamanlardan gəlməsi mübahisəsiz qəbul edilir (12, 103).

Novruz ərəfəsində və eyniliklə də bayram gündənə təbiidir ki, bir çox xalq tamaşaları keçirilir (6, 47).

Yaz bayramında icra olunan “Kos-Kosa” və yaxud “Kosa-Kosa” mərasimi, məlumdur ki, simvolikası etibarilə mifoloji layları da özündə cəmləməklə ən müxtəlif səviyyələrdə zaman-zaman tədqiqatçılar tərəfindən öyrənilir. Biz bu mərasimdə poetik baxımdan bayatı formulunu da müşahidə edə bilirik. Maraqlıdır, buradakı nəğmələr mətn etibarilə kiçik ölçülü olmaqla, əsas etibarilə bayatı hecasında, yəni yeddi hecada özünü göstərir. Bu mətnədə bayatı quruluşunu da görmək olur. Burada a+a+b+a ölçüsü də aydın nəzərə çarpır. Aydındır ki, bu xalq oyunu dastan strukturunun daha qədim forması kimi, nəzm və nəşr hissəsindən ibarətdir. Nəzm hisəsi olan nəğmələrdə qeyd etdiyimiz bayatı formullu nümunələri də görmək olur:

Kosam bir oyun eylər,
Quzunu qoyun eylər.
Yığar bayram xonçası,
Hər yerdə düyü eylər (13, 256, 257).

Xalq oyununun başqa bir hissəsində görürük:

Ay kosa-kosa gəlmisən,
Gəlmisən meydana sən,
Almayınca payını,
Çəkilmə bir yana sən... (13, 256, 257).

Göründüyü kimi, burada bayatı formulunu aydın görmək olur. Bu mətn Qarabağda da ifa olunmaqla bütün Azərbaycan ərazisində Novruzda eyniliklə icra olunur. Aydındır ki, “Kosa-Kosa” mərasiminin Qarabağda ifa edilən müxtəlif səhnəcikləri də vardır ki, bu ərazi üçün spesifikdir, (14, 224) ancaq, eyni zamanda hər yerdə keçirilən Novruz mərasimləri kimi, qeyd etdiyimiz nümunələr də Qarabağda icra olunmaqdadır. Bu barədə A.Nəbiyeva qeyd edir ki, Novruz bayramının ən məşhur tamaşası “Kosa-Kosa”dır. Tamaşada Kosanın əyninə tərsinə kürk geyindirilir, üzünü möhkəm unlayır, başına şış papaq və ya motal papaq qoyur, boynuna zinqirov asır, qarnına paltarının altından yastıqca bağlayır, əlinə qırmızı parça ilə bələnmiş çömcə verirlər. Sonra qapı-qapı gəzib, nəgmələr oxuyaraq bayram payı yığardılar (10, 92).

Tədqiqatçı eyni zamanda Qarabağda keçirilən “Kosa-Kosa” tamaşasının bütün Azərbaycanda keçirilən eyni süjetinə və nəgmələrinə də diqqət yetirir: “Tamaşanın sonunda Kosanın yixılaraq ölməsi, yenidən dirilməsi, yaxud keçi tərəfindən öldürülməsi yeni ilin köhnə ili əvəz etməsinin ölüb-dirilmə şəklində təsəvvür edildiyini göstərir. Bu tamaşada kosa ilə bərabər keçəl də iştirak edir (10, 92).

A.Nəbiyeva bu mərasimdə bayatı formullu nəgməyə də diqqət yetirərkən qeyd edir ki, onun paltarının altından bağlanan yastıqca kosanın ikicanlı olmasını göstərir:

Mənim kosam canlıdı,
Qolları mərcanlıdı,
Kosama əl vurmayıñ,
Kosam ikicanlıdı.(10, 92).

Tədqiqatçı Novruzun əsas atributu olan səməniyə də diqqət yetirərkən hətta Qarabağda səməni duaları kimi mərasimlərin olduğuna da diqqət çəkir və məhz bu nəgmələrin də bayatı formasında olduğu aydın görünür:

Arpa, bugda dənidi,
Göyərən səmənidə,
Kəsdim, gəlin, cilləni,
Övlad vermək dəmidi (10, 95).

Biz istinad olunan bu nümunənin haqqında göstərilən ensiklopedik qaynaqdan da əhatəli bilgi alırıq və bayatı formulunu burada da eyni şəkildə müşahidə edirik (5, 169, 170).

Novruz mərasimlərində bayatı formullu nümunələri tədqiq etdiyimiz üçün xalq oyun və tamaşası qismində yazda oynanılan “Kosa-Kosa” oyununu təqdim etməklə kifayətlənirik.

Maraqlıdır ki, Qarabağ folklorunda mövsüm mərasimlərinin müxtəlif nəğmələrində ayrıca olaraq bayati formulunu görmək mümkündür. Sanki bayati janrı bu nəğmələrdə spesifik olaraq iştirak edir. Təbiidir ki, ən qədim nəğmələrdən olan sayaçı nəğmələri burada diqqətdən kənardı qala bilməz. A.Nəbiyev yazır ki, “Başlıca məşguliyyəti qoyunçuluq olan köçəri tayfaların əmək həyatı ilə bağlı olan saya nəğmələri sonralar köçəri tayfaların müxtəlif mövsüm mərasimlərinin, o cümlədən “Sayaçı mərasiminin yaranmasına təsirsiz qalmamışdır (3, 207).

Qarabağ folklorunda da bu kimi nümunələr bir araşdırmağa sığmayacaq qədər çoxdur. Bir neçə örnək təqdim edək:

Tutubdu bərələri,
Dağları, dərələri.
Qoyun sağan evlərin,
Bol olar görələri.
Qarabağın dağları,
Çobanlı yaylaqları.
Qatığı kəsmə-kəsmə,
Ballıdı qaymaqları (14, 180, 181) və s.

Göründüyü kimi, bu nəğmələr sanki bayati əsasında qurulmuş və bayati formullu sayaçı nəğmələri Qarabağ folklorunda da müşahidə olunur.

Bayati formulu demək olar ki, mədəniyyətin bütün qatlarında yer alır. Təsədüfi deyil ki, ilin fəsillərini bölmək etibarilə, Azərbaycanda, eləcə də Qarabağda yaygın olan bayati və yaxud bayati formullu nümunə bu baxımdan diqqətəlayiqdir. Eyni zamanda bu nümunədə yaz ayının işarələnməsi də səciyyəvi olaraq fəsil anlamını özündə əks etdirir:

Üçü bizə yağdı,
Üçü cənnət bağdı.
Üçü yığıl gətiri,
Üçü vurub dağdı (5, 9).

Hətta bu nümunə tapmaca janrı kimi də müəyyən toplulara daxil edilmiş (15, 43) və bayati formulunun az qala bütün xalq ədəbiyyatının əksər janrlarının inkişafında rolu da inkarolunmaz olaraq qalır.

Beləliklə, mövsüm mərasimlərinin ən geniş və çoxşaxəli mərasimlər məcmusu olan Novruz mərasimlərində bayati formulunun spesifikasını müəyyənləşdirmək və Qarabağ ərazisində keçirilən və keçirilməkdə olan mərasimlərdə poetik formul olaraq iştirakını izləmək xüsusi elmi əhəmiyyət kəsb edir. Göründüyü kimi, biz burada bayati janrı içində olan nümunələri deyil, müxtəlif mərasimlərdə bayati poetikasına uyğun olan örnəkləri diqqətə almışıq ki, bu da bayatının bir janr çərçivəsinə sığmadığını və poetik formul olaraq öyrənilməsi vacibliyini elmi ictimaiyyətin diqqətinə çatdırır. Gələcəkdə də bu istiqamətdə araşdırma aparmaq və bayati poetikasının funksional cəhətlərinə ayrıca diqqət yetirmək zərurəti bu

tədqiqatdan doğan mühüm nəticədir. Son olaraq qeyd edək ki, yalnız Qarabağ folklorunda deyil, bütün folklorumuzda bayatı poetikasının bu spesifikasının araşdırılması janr fırqəsiyəsinin poetik formula necə çevrildiyini də kifayət qədər geniş səviyyədə aydınlaşdırıra bilər.

ƏDƏBİYYAT

1. Abdulla B. Azərbaycan mərasim folkloru. Bakı: Qismət, 2005.
2. Xürrəmqızı A. Azərbaycan mərasim folkloru. Bakı: Səda, 2002.
3. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. I kitab. Bakı: Çıraq, 2009.
4. Abbaslı S. Novruz mərasim kompleksinə bir nəzər (Qarabağ folklor örnəkləri əsasında) // “Dədə Qorqud” (elmi-ədəbi toplu), I (68), Bakı: Elm və Təhsil, 2020, s.85-92
5. Novruz Bayramı Ensiklopediyası. Bakı: Şərq-Qərb, 2008.
6. Azərbaycan etnoqrafiyası. Üç cilddə. III cild. Bakı: Şərq-Qərb, 2007.
7. Atalar sözləri. Tərtib edən Yaqubqızı M. Bakı: Nurlan, 2013.
8. Qarabağ: folklor da bir tarixdir, I kitab (Ağdam, Füzuli, Ağcabədi, Cəbrayıł, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarından toplanmış folklor örnəkləri). Bakı: Elm və təhsil, 2012.
9. Qarabağ: folklor da bir tarixdir, III kitab (Ağdam, Füzuli, Cəbrayıł, Tərtər, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və Şuşa rayonlarından toplanmış folklor örnəkləri). Bakı: Elm və təhsil, 2012.
10. Nəbiyeva A.V. Qarabağda Novruz bayramı / 4th International Nowruz conference on scientific research. Karabakh, Azerbaijan, March 18-21, 2021, s. 88-97
11. Qarabağ: folklor da bir tarixdir, IX kitab (Beyləqan, İmişli, Tərtər, Bərdə və Cəbrayıł rayonlarından toplanmış folklor örnəkləri). Bakı: Elm və təhsil, 2014.
12. Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə. II cild. Bakı: 1978.
13. Xalq ədəbiyyatı. Azərbaycan klassik ədəbiyyatı kitabxanası, XX cilddə, I cild. Cildi tərtib edənlər: Fərzəliyev T. Abbasov İ. Bakı: Elm, 1981.
14. Azərbaycan folkloru antologiyası, V kitab (Qarabağ folkloru). Tərtib edən İ. Abbaslı. Bakı: Səda, 2000.
15. Tapmacalar. Toplayıb, tərtib edən N.Seyidov. Bakı: Şərq-Qərb, 2004.

